



BİNƏQƏDİ

Xarizmatik
lider,
fenomenal
şəxsiyyət

SƏH. 2

№42 (136) | 11 dekabr 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qapık

Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışı olub



Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı Mərkəzin rəsmi açılışını bildiren lenti kəsdi.

Dövlət başçısına Mərkəzdən idarə edilən informasiya sistemləri haqqında məlumat verildi. Burada dövlət əmlakının avtomatlaşdırılmış idarəedilməsi, daşınmaz əmlakın kadastrı və qeydiyyatı, ünvan reyestrini kimi informasiya sistemləri fəaliyyət göstərir. Mərkəzdə daşınmaz əmlak, torpaq idarəçiliyi üzrə toplanan geoməkan məlumatları milli məkan məlumatları infrastrukturunun formalaşmasında baza rolunu oynayacaq. İnformasiya sistemlərində toplanmış məlumatların məxfiliyi mövcud qanunvericiliyə uyğun və İKT imkanlarından istifadə edilməklə qorunacaq.

Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarəedilməsi sistemi respublika ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakla dair hüquqların qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət ka-


dastrı, habelə daşınmaz dövlət əmlakının idarə edilməsi, hərəqlərin təşkil bərdə məlumatların vahid məlumat bazasında toplanılmasını, onların mühafizəsini təmin edən informasiya ehtiyatlarının və proqram-texniki vasitələrin məcmusudur. Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı və Sumqayıt şəhərlərinin mükəmməl elektron kadastr məlumatı yaradılıb, rəqəmsal kadastr xəritələri tərtib edilib, bütün növ daşınmaz əmlaklar barədə hərtərəfli məlumat yerləşdirilib. Dövlət başçısına torpaqların elektron çözü müəssisə barədə də məlumat verildi. Sistem təyinatından və mülkiyyət növündən asılı olmayaraq ölkənin bütün torpaqlarının kəmiyyət və keyfiyyət göstəricilərini xarakterizə edən məlumatların toplanmasını, emalını, idarə olunmasını və digər istifadəçilərə çatdırılmasını təmin edir. Bina ilə tanışlıq zamanı bildirildi ki, burada, həmçinin yeməkdən, arxiv, ümumi, texniki dəstək və servis təşkili, informasiya sistemləri və proqram təminatının işlənməsi və digər şöbələr var. Bir sözlə, binada yaradılan şərait ölkədə ən yüksək səviyyədə fəaliyyət göstərən geniş imkanlar açıb. Prezident İlham Əliyev Mərkəzin işinə uğurlar arzuladı.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb

Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin geniş tərkibdə görüşü olub. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

"Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannaməsi"ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov və Çin xarici işlər naziri Van İ imzaladılar.

"Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə"ni Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Çinin ədliyyə naziri Vu Ayyin imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında fitosanitar əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Çinin kənd təsərrüfatı naziri



Xan Çanfu imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair Saziş"i "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ("AZAL") prezidenti Cahangir Əsgərov və Çinin Mülki Aviasiya Administrasiyasının rəhbəri Li Ciasyan imzaladılar. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov və Çinin təhsil naziri Yuen Quyren imzaladılar. "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov və Çinin nəqliyyat naziri Yan Çuantan imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında iki-

tərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Çinin kommersiya naziri Quan Xuçen imzaladılar. "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Çin Xalq Respublikasının Enerji İdarəsi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov və Çinin Energetika üzrə Dövlət İdarəsi rəisinin müavini Çen Şan Zye imzaladılar. "Azərbaycan Dəmir

Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır

Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev dedi: «Hörmətli cənab Baş nazir. Hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Parlament seçkilərindən sonra ilk səfərinizdir. Seçkilərdə qazandığımız qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. Şadam ki, Sizin səfəri qardaş ölkəyə edirsiniz. Bu da təbii. Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik. Bu, bir daha Türkiyə-Azərbaycan birliyini, qardaşlığını göstərir. Bizim əlaqələrimiz ön yüksək zirvədədir. Türkiyə və Azərbaycan bir-birinə çox yaxın olan ölkələrdir, bütün məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Şadam ki, Sizin Azərbaycanla böyük heyətlə gəlmisiniz. Əminəm ki, hökumətin yeni üzvləri bu günlər ərzində öz həmkarları ilə görüşəcəklər, məsələləri müzakirə edəcəklər, əlaqələrimizin inkişafı üçün yeni yollar axtaracaqlar və tapacaqlar. Bizim əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir.



Biz bütün sahələrdə gözəl inkişafı görürük. Əminəm ki, Sizin səfəriniz də bu istiqamətdə çox önəmli addım olacaqdır. Bir daha xoş gəlmisiniz».

Türkiyənin Baş naziri Əhməd Davudoğlu dedi: «Çox təşəkkür edirəm, hörmətli cənab Prezident. Bu, çox gözəl ənənədir. Bazar ertəsi gecə etimad səssərməsindən sonra Türkiyə Respublikasının 64-cü hökuməti olaraq vəzifəmizin icrasına başladım. Hələ İstanbulla və doğulduğum Konya şəhərinə gətməmişəm, amma Bakıya gəlmişəm. Çünki Bakı, Azərbaycan bizim canımızdır, ürəyimizdir. Ona görə mən həmişə buraya "Can Azərbaycan" deyirəm. Ona görə bu ənənəyə sadıq qalaraq

heyətimizlə birlikdə ilk səfərimi Bakıya etməkdən çox böyük məmnunluq hissi keçirirəm. Bilirsiniz, Türkiyədə yeni hökumət qurulub və bu hökumətdə təmsil olunan nazirləri Sizin təqdim edəcəyik. Çünki birlikdə işləyəcəyik. Azərbaycanın, hamımızın böyük lideri atanız möhtərəm Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətdik. Bu mənada bizim nazirlərimizə Sizin nazirləriniz kimi, sizinkilərə də bizimkilər kimi hər zaman baxıldığını bilirəm. Əlaqələrimiz genişmiqyaslıdır. Dünyada heç bir ölkə arasında əlaqələr Türkiyə-Azərbaycan münasibətləri qədər yaxın deyil».

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır: "Çünki bölgədə sabitlik, əfsuslar olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Əlbəttə, Türkiyə nə qədər daha güclü olsa, Azərbaycanın gücü də o qədər artacaqdır».

Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu öz bəyanatında demişdir: «Hörmətli cənab Prezident. Mən də qonaq-

pərvərliyinizə görə bir daha təşəkkür etməyi özümə borc bilirəm. Türkiyə ilə Azərbaycan, - mən nə vaxt "Azərbaycan" deyirəmsə, həmişə "Can Azərbaycan" deyirəm, - bizim canımızdır, canımızla iç-içədir. Böyük liderimiz Heydər Əliyev "Bir millət, iki dövlət" demişdi. Vətən şairimiz Bəxtiyar Vahabzadə "Türkiyə və Azərbaycan, bir ananın iki oğlu" demişdi. Biz bir-birimizə bu şəkildə bağlanmışdıq. Bu bağlılıq nəsillərdən-nəsillərə ötürüləcək. Biz də Bakının ruzigar-küleyi üçün darıxmışdıq. Oradan sevgi almağa gəldik. Mən yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm. Bütün azərbaycanlı qardaşlarımıza, dostlarımıza, Can Azərbaycanca 78 milyon qardaşından salam göndərdim. Buradan da Bakının təkcə küleyi yox, salamını da aparacağıq. Bu baxımdan, cənab Prezidentim, qarşıdakı 4 ildə Türkiyə Respublikasının iqtidarda olacaq Baş naziri kimi Azərbaycan harada olsa, biz də orada olacağıq. Azərbaycanın mənafeyi haradadırsa, Türkiyənin də mənafeyi orada olacaq. Azərbaycan bayrağı haradadırsa, Türkiyənin də bayrağı onun yanında olacaq. Bir daha təşəkkür edirəm».

TƏDBİR

SƏH. 3



Azərbaycan toleranqlıq və multi-kulturalizm məkanındır

KAMPANIYA

SƏH. 4



Binəqədidə növbəti ağacəkmə aksiyası

MÜSAHİBƏ

SƏH. 7



Çingiz Abdullayev: "Xanımlar məndən çox obrazlarımı sevirler"

Azərbaycan xalqının və dövlətinin xilaskarı

Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü münasibəti ilə anım mərasimi keçirilib

M. ORUCOV

Dekabrın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş mərasim keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Milli Məclisin deputatları Mixail Zabelin, Kamaləddin Qafarov, Dövlət Sığorta Şirkətinin sədri Məmməd Məmmədov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun rektoru, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri Aşef Zamanov, YAP Binəqədi rayon təşkilatının əməkdaşları, rayon Ağsaqqallar Şurasının üzvləri, partiya fəalları və digər qonaqlar iştirak ediblər.

Yüngülcaq iştirakçıları rəsmi hissədən öncə ulu öndər Heydər Əliyevin partiyasının rayon təşkilatı-



ra çevrilib. Respublikada elm, təhsil yüksək səviyyədə inkişaf edib: "Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri ölçülməzdir. Sovetlər birliyi dövründə Azərbaycana dalbadal 15 keçici bayraq bəxş edərək res-

landı. Məhz onun apardığı məqsədyönlü və uzaqgörən siyasət nəticəsində Azərbaycanda iqtisadi və sosial sahələrdə yüksəliş əldə olundu, ölkəmiz bütün dünyada müsbət imic qazandı. Bir sözlə, Heydər Əliyev Vətəni, millətini

etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Heydər Əliyev dühası və təndəz sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi ideologiyası gətirmiş, bütün bunlar kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırılmışdır". Ulu öndərin ideyalarının möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən təşkilat sədri Azərbaycanın günü-gündən inkişaf etdiyini bildirdi.

Tədbirdə çıxış edən millət vəkili, YAP idarə heyətinin üzvü M.Zabelin, deputat K. Qafarov, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, RIH başçısının müavini Vüsar İsmayılov tədbir iştirakçılarında ulu öndərlə bağlı xatirələrini bölüşüblər. Mərasimin sonunda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş və Binəqədi rayonunun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş "Ulu öndər, Siz həmişə bizimləsiniz" adlı inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Binəqədidə növbəti ağacəkmə aksiyası



Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Ümumrespublika Yaşıllaşdırma Marafonu" çərçivəsində paytaxtın Binəqədi rayonunda ağacəkmə və yaşıllaşdırma aksiyaları davam etdirilir. Marafon çərçivəsində "Birgə Yaradaq" layihəsinin iştirakçılarının təşəbbüsü ilə

rayonun Xocəsən qəsəbəsi, "Motodrom" yaşayış massivində, Bakı Atıcılıq Mərkəzinin yaxınlığındakı ərazidə növbəti ağacəkmə aksiyası təşkil olunub.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RIH başçısının müavini Vüsar İsmayılov, Aparatın şöbə müdirləri və əməkdaş-

ları, rayon bələdiyyələrinin nümayəndələri, fəal gənclər və yerli sakinlər iştirak ediblər.

Aksiya zamanı 500-ə yaxın iqlimə uyğun ağac əkilib, yeni tinglər suvarılıb, aqrrotexniki qulluq göstərilib.

Çay süfrəsi arxasında davam edən tədbirdə RIH başçısı aksiya iştirakçıları ilə səmimi söhbət edib.



Qəzadan xilas olan neftçi ziyarət edildi

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özlündə baş vermiş qəza nəticəsində xilas olanlardan biri də Binəqədi rayon sakini Malik Məmmədovdur.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Məmmədov və 108 saylı MKİS-in rəisi Babək Qəhrəmanov Malik Məmmədovun yaşadığı ünvanda olublar. M.Məmmədov göstərilən diqqətə görə minnətdarlığını bildirib.



"I can or I must" adlı layihənin təqdimat mərasimi



Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən Bakı Ali Neft Məktəbinin, Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinin II kurs tələbəsi, SOCAR və BANM-in təqaüdcüsü Pakizə Paşayevanın "I can or I must" adlı layihəsinin təqdimat mərasimi olub.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova, layihə iştirakçıları, gənclər iştirak ediblər.

Dünyanın aparıcı dillərindən biri sayılan,

karyerada sürətli inkişaf baxımından kifayət qədər önəmli olan ingilis dilini daha effektiv üsullarla və intensiv şəkildə öyrətmək məqsədilə reallaşdırılan layihənin ilkin mərhələdə 3 ay davam etdirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində həftə ərzində 4 dəfə IELTS və qrammatika dərsləri, 2 dəfə "conversation club", şənbə və ya bazar günlərində triallıq exam, hekayə günləri, gözəti və filmlərin təşkil planlaşdırılıb.



nın inzibati binasının qarşısında ucaldılmış abidəsini ziyarət ediblər.

Mərasimdə çıxış edən Ramiz Göyüşov bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dövlətçiliyi və xalqı üçün misilsiz xidmətlər göstərmişdir. Qeyd olunub ki, 1969-cu ildə ulu öndər Azərbaycana rəhbərliyə gələndən sonra respublikamızda iqtisadi inkişaf və tərəqqi əsas meya-

publikalar arasında ölkəmizə xüsusi imic yaradan Vətənimizin böyük oğlu Heydər Əliyev olmuşdur. Ulu öndər ölkənin çətin bir zamanında xilaskarlıq missiyasını öz özəmətli çiyinlərinə götürərək xalqı parçalanan qandan-qadadan qurtardı. Müstəqil Azərbaycan dövlətini yaratdı, bütün sahələrdə islahatlar aparıldı. Böyük dünya dövlətləri, şirkətləri ilə müqavilələr bağ-

canından artıq sevən bir fenomenal şəxsiyyət idi".

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir: "Bu gün siyasi baxışlarımızdan asılı olmayaraq, hamı

Heydər Əliyev irsi təbliğ olunur

Binəqədi rayon məktəblərində "Yeni Azərbaycan Partiyası və Heydər Əliyev məfkurəsi" mövzusunda keçirilən tədbirlər silsiləsi başa çatıb. 115 sayılı tam orta məktəbdə Binəqədi RIH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin 2015-ci il üçün təsdiq edilmiş iş planına uyğun olaraq, "Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği" istiqamətində rayon məktəblərində "Yeni Azərbaycan Partiyası və Heydər Əliyev məfkurəsi" mövzusunda keçirilən tədbirin yekun müəhazirə mərhələsi keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, mühazirəçi, yazıçı Zöhrə Əsgərova, 115 sayılı məktəbin direktoru Məsud Babayev, 144, 157, 246 və 267 sayılı orta məktəblərin şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən Aygün Əliyeva bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixi boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən biri kimi milyonlarla insanın qəlbində əbədli yaşayır: "Həyatının mənasını xalq və dövlətə xidmətdə gören ulu öndə-



rimiz bu müqəddəs əməli uğrunda ən çətin maneələrə, problemlərə məlillərlə sinqə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Müstəqilliyimizin əbədiliyini təmin etmək kimi böyük bir missiyanı yerinə yetirmək qüdrətinə malik olan ümummilli liderimizin Azərbaycan tarixində müstəsna yeri var. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə görə ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı ki-

mi şəərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanda tərəqqisinə sərf edən bu müdrik insan xalqı, Vətəni, torpağı hər şeydən üstün tuturdu. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə müxtəlif siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq, yəqin ki, kimsəyə nəşib olmayacaq".

Sonra Zöhrə Əsgərova çıxış edərək, "Yeni Azərbaycan Partiyası və Heydər Əliyev məfkurəsi" mövzusunda şagirdlərlə interaktiv müəhazirə aparıb və iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırdı. Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyəti adından Zöhrə Əsgərovaya xatirə hədiyyəsi təqdim olunub. Xatırladaq ki, ümummilli liderimizin 32 orta ümumtəhsil müəssisəsini əhatə edən tədbir çərçivəsində 1250 şagirdin iştirakı ilə 8 görüş keçirilib. Görüşlər diskussiya formasında keçirilərək şagirdlərin bilikləri yoxlanılıb və onları maraqlandıran suallar cavablandırılıb.

